

Hər bir insanın formalaşmasında olduğu mühit çox önəmli yer tutur. Bura təbii ki, ailə mühiti, dostlar, çevrə və iş mühiti aiddir. Təcrübələrimə əsaslanaraq deyə bilərəm ki, bir insanın xarakteri üzərində ən çox təsir buraxan mühitlərdən biri akademik mühitdir və şübhəsiz insanın ali təhsil aldığı ocaq bu sferada ən böyük rola malik olanlardandır.

Müasir dövrdə universitetlərin rolu sadəcə təhsil vermək deyil, eyni zamanda tələbələri müasir əmək bazarının çağırışlarına hazırlamaqdır. Mənim nəzərimdə parlaq universitet keyfiyyətli təhsil, dinamik tələbə həyatı, geniş karyera imkanları, ixtisaslı professor heyəti və beynəlxalq standartlara cavab verən elmi-tədqiqat proseslərini sıx şəkildə bir-birinə bağlamağı bacarmalıdır. Bu gün sevinərək qeyd etmək istəyirəm ki, məzunu olduğum Azərbaycan Dövlət İqtisad Universiteti bu inteqral sistemin komponentlərini özündə cəmləşdirməyi bacarıb.

Karyeramın böyük bir hissəsi bank sektoru ilə əlaqəli olub. Bu yolda uğurlu olmağıma zəmin yaradan çoxsaylı faktorlardan biri Azərbaycan Dövlət İqtisad Universitetində 1996-2000-ci illərdə “Maliyyə və kredit” ixtisası üzrə aldığım bakalavr, 2000-2002-ci illərdə eyni ixtisas üzrə aldığım magistr dərəcəsidir. Məhz bu universitetdə aldığım təhsilin möhkəm bazası mənə imkan verdi ki, təhsilimi və karyeramı daha yüksək pillələrə qaldırmağı bacarım.

Bu gün Azərbaycan iqtisadiyyatı müasir çağırışlara hazır vəziyyətdədir. Ölkəmizin daimi olaraq beynəlxalq iqtisadi qurumların reytinglərində yüksək pillələrdə yer alması da bunun bir göstəricisidir. Əlbəttə ki, bu göstəricilərin arxasında keyfiyyətli insan kapitalı yer alır. 90 illik tarixə malik Azərbaycan Dövlət İqtisad Universiteti ölkəmiz üçün saysız-hesabsız peşəkar kadrlar yetişdirməklə Azərbaycanın dayanıqlı inkişafına öz mühüm töhfəsini vermişdir və əminəm ki, gələcəkdə də verməkdə davam edəcəkdir.

Bir məzun olaraq universitetdə baş verən yenilikləri hər zaman diqqətimdə saxlayıram. Dünyanın öncül universitetləri ilə edilən təhsil üzrə əməkdaşlıq proqramları, tələbələrin reytingli xarici universitetlərə mübadilə proqramlarına göndərilməsi, universitetin professor heyətinin tədqiqatlarının beynəlxalq akademik jurnallarda mütəmadi dərc edilməsi və hər tədris ilində tələbələrə yaradılan imkanların sayının artırılması məndə fəxarət hissi doğurur. Universitetin başda hörmətli rektor Ədalət müəllim olmaqla, bütün tələbə-müəllim heyətini 90

illik yubiley münasibəti ilə səmimi qəlbdən təbrik edir və bu fəxarətli yolda hər zaman öncül universitetlərdən olmasını arzulayıram!

Hörmətlə,

*Xalid Əhədov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin
köməkçisi*